

**İlhamə HÜSEYNOVA**

*AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun  
"İnformasiya cəmiyyətinin fəlsəfəsi və  
sosiologiyası" şöbəsinin elmi işçisi*

## MÜASİR DÖVRDƏ MİLLİ TƏHSİL SİSTEMİNİN İNKİŞAFI

Hər bir dövlətin və bütövlükdə, cəmiyyətin inkişaf səviyyəsi-ni və iqtisadi tərəqqisini ölkənin malik olduğu təbii sərvətlərindən daha çox onun təhsilinin, elminin inkişaf səviyyəsi mənəyyən edir. Müasir dövrə bu mühüm sosial-iqtisadi amilin həlli ən plana keçir və xüsusi aktuallıq kəsb edir, çünki elmi-texniki tərəqqinin və elmi-texniki inqilabın nəticələri, əhalinin bilik səviyyəsi, onların texniki bilik və bacarıqlara yiyələnməsi, həyat səviyyəsinin yüksəldilməsinin və bütövlükdə, ölkənin sosial-iqtisadi inkişafının başlıca və əsas təminatçısı kimi çıxış edir. Bütün bunlar insan vətəsili və insan fəaliyyəti ilə reallaşdırıldıǵına görə insanın özünün texniki bilik və bacarıqlar ehtiyatının formallaşmasına xüsusi diqqət yetirilməli, onun təhsil alması və ixtisas hazırlığı üçün dövlət tərəfindən, habelə bütün mənbələrdən ayrılmış vəsaitin-kapitalın, insan kapitalının həcmi və kəmiyyəti daim artırılmalıdır. İqtisadi artım üçün elə bir dövr gəlib çatmışdır ki, bütün kapital, investisiya qoyuluşlarından istifadənin önündə, onlardan istifadədə insan kapitalı başlıca yer tutmalıdır.

Müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına xüsusi diqqət yetirilməsi, strateji əhəmiyyət daşıyan bir sahə kimi götürülməsi də təhsilin cəmiyyətin həyatında oynadığı rol, ölkə əhalisinin böyük bir hissəsinin mənafeyi ilə əlaqədardır. Azərbaycanda təhsilin və elmin inkişafının yeni mərhələyə qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz yüksək təhsildə, xalqın maariflənməsindən görürdü. O, elmin, təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin zəruri əsası kimi yanaşmış, xalqın intellektual səviyyəsinin yüksəlməsini vacib vəzifələrdən biri hesab etmişdir. Ulu Öndər ölkəyə rəhbərliyi dövründə Azərbaycan təhsilinin tərəqqisine xüsusi ənənə vermiş, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, mədəni-intellektual resursların gücləndirilməsinə, layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir.

Ulu Öndərin imzaladığı sərəncamlarda təhsil islahatlarının uğurla həyata keçirilməsi, Azərbaycanda təhsil standartlarının yeni dövrün tələblərinə uyğunlaşdırılması prosesinə böyük təkan verilmişdir. Bu sənədlərdə müəyyənləşdirilən vəzifələrə uyğun olaraq milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təc-rübəsi və milli ənənələr əsasında inkişafi təmin edilmiş, azərbaycançılıq ideologiyasını özündə eks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edilmişdir.<sup>1</sup>

İKT sektorunun inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev, bu sahədə də inkişafa nail olmaq üçün mühüm addımlar atmışdır. O, dünyada gedən prosesləri diqqətlə izləyərək və uzaqqorənliliklə qiymətləndirərək 2003-cü il fevralın 17-də "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya

<sup>1</sup> "Azərbaycan" qəzeti, 13 noyabr 2009-cu il.

texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"ni təsdiq etməklə ölkəmizdə informasiya cəmiyyəti və onun mühüm tərkib hissəsi olan elektron hökumət quruculuğuna start verdi. Onun təklif və tövsiyələri ölkədə təhsilin təşkili və inkişafının programına çevrilmiş, insan kapitalının reallaşdırılmasına ciddi əhəmiyyət verilmişdir.

İnsan kapitalı işçi qüvvəsində texniki bilik və bacarıq ehtiyatının toplanmasını ifadə edir. Çünkü bunsuz işçi qüvvəsi müasir elmi-texniki inqilab və elmi-texniki şəraitdə fəaliyyət göstərə bilməz. Məhz insan kapitalı öz mahiyyəti etibarilə insanda texniki biliklərin və bacarıqların artması sayəsində mövcud ehtiyatlardan daha faydalı istifadəni, hətta istehsal imkanlarının məhdudluğunu şəraitində daha yüksək nəticələrə nail olunmasını şərtləndirir. İnsan kapitalı iqtisadi imkanlara deyil, əqli imkanlara görə daha çox möhsul və nemət istehsal etməyə imkan verir.

Texniki bilik və bacarıqlar ehtiyatı ilə zənginləşmiş işçi qüvvəsi adı, ixtisas və təhsil almamış işçi qüvvəsinə nisbətən elmi-texniki tərəqqini daha sürətlə inkişaf etdirir, onun nailiyyətlərindən bacarıqla və səriştəli istifadə edir, nəticə etibarilə daha çox mən-fəət, gəlir və möhsul yaradır, əhalinin daha firavan yaşamasına maddi imkan formalaşdırır. İxtisaslaşmış kadrların hazırlanmasına qoyulmuş kapital müəyyən əmək sahəsində səriştə və təcrübəyə malik inkişaf etmiş, həm də ixtisaslaşmış işçi qüvvəsidir. İnsanın buna malik olması üçün ona müəyyən təhsil lazımdır və ya o, xüsusi hazırlıq mərhələsindən keçməlidir. Azərbaycanda təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi əhəmiyyətli məsələyə çevrilmişdir. Bu, ilk növbədə dövlətin müəyyənləşdiridiyi təhsil strategiyasının tələbidir. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünkü

xalqımızın gələcəyi və modernləşmiş dünyaya integrasiyanın yeganə yolu məhz təhsilin inkişafından asılıdır.

Müasir dövrda də təhsilin inkişafı ön plana çəkilmiş, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq dövlət proqramları yerinə yetirilməyə başlanmış, Milli Məclis tərəfindən "Təhsil haqqında" Qanun qəbul edilmişdir. Büttün bunların sayəsində təhsilin inkişafı, insan kapitalının formallaşması istiqamətlərində xeyli iş görülmüşdür. Bakı şəhərində yeni məktəb binasının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünkü insan savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı möhkəmlənir. Bugün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq".<sup>2</sup>

XXI əsrin "Təhsil əsri" elan edildiyi bir dövrda ölkəmizdə təhsilə ayrılan vəsait ildən-ilə çoxaldılır. Uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlisiində mühüm rol oynayır. Təsadüfi deyildir ki, yeni dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid mərhələsində bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması son illərdə Azərbaycanda reallaşdırılan dövlət siyasetinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Bugünkü gündə, yəni Azərbaycanın müasir dövlətə çevriləsi yönümüzündə addımların atıldığı bir zamanda elmin dərin sirrləri-

<sup>2</sup> "Azərbaycan" qəzeti, 13 noyabr 2009-cu il.

na yiyələnən, müasir texnologiyalardan istifadəni bacaran kadrlara böyük ehtiyacın olduğunu Prezident İlham Əliyev hər zaman bəyan edir. Təbii ki, bu məqsədin reallığa çevrilməsinə yardımçı olan ilk ocaq məktəblərdür. Heydər Əliyev Fonduunun həyatə keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yüzlərlə məktəb tikilmiş, əsaslı təmir olunmuş, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuşdur.

Bunu nəzərə almaq lazımdır ki, müasir dövr informasiya texnologiyaları əsridir. Məhz buna görə də, Azərbaycan təhsilində xüsusi xətt üzrə inkişafə həm də məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması daxildir. Bugün Azərbaycan məktəblərində şagirdlərin müasir texnologiyalarla bağlı məlumat alması, kompüterlərdən yüksək səviyyədə istifadə edə bilməsi, eləcə də bilik və bacarıqlarının artırılması üçün dərslər təşkil olunur ki, bu da təhsilin inkişafı üçün atılan addımlardır. Cənab Prezident İlham Əliyevin 10 iyun 2008-ci il Sərəncamı ilə təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalasdırılması Üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər də böyük uğurla davam etdirilir. Belə ki, həmin proqrama əsasən, 20 məktəb "Elektron məktəb" pilot layihəsinə qoşulub. Milli Təhsil Portalının yaradılması, təhsil sistemiinin formasiyalasdırılması, ümumtəhsil məktəblərinə yeni kompüterlərin verilməsi və digər işlərin görüləməsi, ümumilikdə, təhsil göstərişlərin bu diqqət və qayğı əlkəmizin gələcəyi olan şagirdlərin, tələbələrin, gənclərin daha savadlı, bilikli, ağıllı, intellektual formada böyüməsi üçün edilən xidmətlərdir.<sup>3</sup>

Cəmiyyətin informasiyalasdırılması müasir sosial proseslərin qanuna uyğunluğundan biri olduğundan, Azərbaycanda da informa-

siya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla davam etdirilir. Ölkəmizdə İKT sektorunun inkişafi, informasiya cəmiyyətinin formallaşmasının qanunvericilik bazasının yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 6 mart 2007-ci il tarixli Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkəmizdə texnoparklar, texnopolislər, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərimizin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətə davamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formallaşmasına böyük təkan vermişdir.

Hazırda ölkəmizdə hüquqi dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, insan inkişafının təmin edilməsi və s. məsələlərin həllində informasiya texnologiyaları mühüm rol oynayır. Respublikada Internet mühitində virtual iş, təhsil, elektron-kommersiya, elektron biznes və s. kimi şəbəkə texnologiyalarının müasir imkanları daim araşdırılır, İKT bazarının inkişaf perspektivləri, informasiya cəmiyyətinin və iqtisadiyyatının formallaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir, mətnlərin avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür. Internetin Azərbaycan qoşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının və səmərəliliyinin artırılması, Web-texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, həmçinin informasiya təhlükəsizliyi təmin etməsi istiqamətində işlər aparılır.

<sup>3</sup> I.Hüseynova. Dövlətin innovasiya inkişafında elmin rolü. // "Təhsil Ocağı" elmi-metodiki, publisistik jurnal. 2008, № 1, s.4-7.

kəsizliyinin təmin olunması problemlərinin həlli istiqamətində məqsədyonlu işlər aparılır.<sup>4</sup>

Müasir dövrə cəmiyyətin və onun bütün sahələrinin inkişafı kompüterlərin artan intellektual imkanlarından və Internetin informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Təhsilin informasiyalasdırılması və təhsildə informasiya mədəniyyəti zamanın tələbidir və bu da özü-özlüyündə bir sırə tədbirlər kompleksinin həyata kecirilməsini tələb edir: təhsil müləssisələrinin maddi-texniki təminatı (kompüterləşmə); pedaqoji kadr hazırlığının yeni dövrün tələblərinə uyğunlaşdırılması və müəllimlərin informasiya mədəniyyətinin formalasırılması; İKT-nin tədrisdə tətbiqinə dair elmi-metodiki təminatın yaradılması; Internet şəbəkəsinə çıxışın təmin edilməsi; müxtəlif fənlər üzrə elektron tədris resurslarının yaradılması; təhsil müləssisələrinin idarə edilməsində yeni İKT vasitələrinin səmərəli istifadə olunması; elektron dərsliklər, distant tədris texnologiyaları və s.<sup>5</sup> İKT sahəsində lider olmanın başlıca şərtlərindən biri də məhz, ölkədə güclü elm və təhsil sisteminin formalasmasıdır. Təhsilini başa vuran hər bir məzunun informasiya cəmiyyəti şəraitinə uyğun olaraq yaşaya və işləyə bilməsi üçün, onun artıq tədris prosesində yüksək informasiya mədəniyyətinə yiyələnməsi vacibdir. Bu mədəniyyətin formalasdırılmasısı isə təhsil sisteminin vəzifəsidir. Informasiya cəmiyyətində mütləqqi Qərb dövrlərini dərinən mənimşəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəetmə təfəkkürünə malik ixtisaslı müləxəssislərin yetişdiriləməsi, eləcə də informasiya mədəniyyətinə malik gənclərin formalasması vacib məsələdir.

<sup>4</sup> Azərbaycan Respublikasında inkişaf namına İKT-in tətbiqi və inkişaf etdirilməsinin milli strategiyası (İKTMS), 2003-2012-ci illər. B., 2003, s.2-5.

<sup>5</sup> R.Əliquliyev, R.Mahmudova. Informasiya mədəniyyəti: məhiyyəti və formalasdırılması...www.csc.gov.az › word › Informasiya Medeniyyət

Milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik mis-siyasını həyata keçirən dövlət başçısı cənab İlham Əliyev, təkcə sosial-iqtisadi inkişafə deyil, həm də elmi-intellektual tərəqqiyə xüsusi ənəm verir. Bunun da bariz nümunəsidir ki, təhsildə dövrün tələbi ilə uzaşan elm və təhsil islahatlarının həyata keçirilməsinə, insan kapitalının möhkəmləndirilməsinə, elmtutumlu texnologiyaların inkişafına yönəlmış bir çox sərancamlar imzalamışdır. Azərbaycan Respublikasının Prezidentinin “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalasdırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 10 iyun 2008-ci il taixli sərancamı çox tarixi bir qərardır və görünündüyü kimi, informasiya cəmiyyətinin tam hüquqlu üzvü olmaq üçün, informasiya resurslarından səmərəli istifadə etmək, texnoloji vasitələrə yiyələnmək, informasiyanın xüsusiyyətlərinə yaxından bələd olmaq, neqativ təsirlərinə qarşı mübarizə aparmaq lazımdır. Respublikamız inkişafını sadəcə, təbii sərvətlərin gətirdiyi sərmayələrə bağlamır və mövcud resurslarını sərf insan faktorunun prioritetə çevriləməsi istiqamətinə yönəldir. Ölkə iqtisadiyyatının yüksək inkişaf tempi, içtimai-siyasi sabitliyin davamlı xarakter daşımı, təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çəvik islahatlar aparmağa imkan yaradır. Eyni zamanda, cəmiyyət həyatındaki sürətli dəyişikliklər milli təhsil konsepsiyasının daim müasirləşdirilməsini, iri dövlətlərin maarifçilik ənənələrinin mənimşənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasetin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirir.

Azərbaycan Prezidenti İlham Əliyevin milli təhsil sisteminin inkişafı və problemlərinin həlli istiqamətində həyata keçirdiyi davamlı siyasetin əsasında məhz, bu ali məqsəd dayanmışdır. Bu səbəbdən 2013-cü ilin oktyabr ayında “Azərbaycan Respublikasında

təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul olunmuşdur.<sup>6</sup> Bu strategiya qabaqcıl texnologiyalara əsaslanan infrastrukturə malik təhsil sisteminin yaradılması üçün genişmiy়aslı tədbirləri nəzərdə tutur. Azərbaycanda aparılan təhsil siyasəti, informasiya cəmiyyətinin qurulması istiqamətində həyata keçirilən dövlət proqramları artıq öz müsbət nəticəsini verməkdədir. Ölkə rəhbərliyinin bugünkü dönyanın tələblərinə cavab verən kadr hazırlığına xüsusi diqqətlə yanaşması da Respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan müükomməl, çevik və mütərəqqi dövlət idarəciliy sistemini formalasdırmaq niyyətindən irəli gəlir. Yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin və dövrün tələbi ilə informasiya mədəniyyətinə yiyələnməyin vacibliyi fikrinin ictimai şüruda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır.

**Açar sözlər:** təhsil, dövlət, elmi-texniki inqilab, tərəqqi, strategiya, təhsilin informasiyalasdırılması.

#### **İstifadə edilmiş ədəbiyyat:**

1. "Azərbaycan" qəzeti, 13 noyabr 2009-cu il.
2. İ.Hüseynova. Dövlətin innovasiya inkişafında elmin rolü. // "Təhsil Ocağı" elmi-metodiki, publisistik jurnal. 2008, № 1, s.4-7.
3. Azərbaycan Respublikasında inkişaf namənə IKT-in tətbiqi və inkişaf etdirilməsinin milli strategiyası (IKTMS), 2003-2012-ci illər. B., 2003.

4. R.Əliquliyev, R.Mahmudova. İnformasiya mədəniyyəti: mahiyyəti və formalasdırılması ...www.csc.gov.az > word > İnformasiya. Medeniyyet

5. Azərbaycan Respublikasının təhsil sistemində İslahat Proqramı, Azərbaycan təhsil siyasəti (1998-2004), I kitab, B.: «Çəşioğlu», 2005, s.7-9.

**Ильхама ГУСЕЙНОВА**

## **РАЗВИТИЕ НАЦИОНАЛЬНОЙ СИСТЕМЫ ОБРАЗОВАНИЯ НА СОВРЕМЕННОМ ЭТАПЕ**

### **РЕЗЮМЕ**

Уровень развития экономического прогресса каждого государства и общества в целом определяется большей частью не природными ресурсами, а уровнем развития его образования и науки. В настоящее время решение этого важного социально-экономического вопроса выходит на первый план и имеет особенную актуальность. В статье отмечается, что результаты научно-технического прогресса и научно-технической революции, уровень знаний населения, приобретение ими технических знаний и навыков являются главным гарантом повышения уровня жизни и социально-экономического развития страны в целом. Осуществляя активную просветительскую миссию, направленную на развитие страны, Президент Ильхам Алиев придает особое значение не только социально-экономическому развитию, но и научному и интеллектуальному прогрессу.

<sup>6</sup> Azərbaycan Respublikasının təhsil sistemində İslahat Proqramı, Azərbaycan təhsil siyasəti (1998-2004), I kitab, B.: «Çəşioğlu», 2005, s.7-9.